

PAPER DETAILS

TITLE: AGQOYUNLU TÜRKMAN SAIRI ?FS?H?DDIN HIDAY?T YARADICILIGI TÜRK XALQLARI  
?D?BIYYATININ KLASSIK ?N?N?L?RI ISIGINDA

AUTHORS: Aida BABUTCU

PAGES: 29-48

ORIGINAL PDF URL: <https://dergipark.org.tr/tr/download/article-file/2074974>



<https://doi.org/10.30563/turklad1021960>

#### İntihal / Plagiarism

This article was checked by



programında bu makale taramıştır

#### Makale Bilgisi / Article information

Makale Türü / Article types	: Araştırma Makalesi / Research article
Geliş Tarihi / Received date	: 10.11.2021
Kabul Tarihi / Accepted date	: 14.04.2022
Yayın Tarihi / Date published	: 20.06.2022

#### Atıf / Citation

Babutcu, A. (2022). Ağqoyunlu Türkman Şairi Əfsəhəddin Hidayət Yaradıcılığı Türk Xalqları Ədəbiyyatının Klassik Ənənələri Işığında. *Uluslararası Türk Lehçesi Araştırmaları Dergisi / International Journal of Turkic Dialects (TÜRKLAD)*. 6. Cilt, 1. Sayı, 29-48.

## AĞQOYUNLU TÜRKMAN ŞAIRİ ƏFSƏHƏDDİN HİDAYƏT YARADICILIĞI TÜRK XALQLARI ƏDƏBİYYATININ KLASSİK ƏNƏNƏLƏRİ IŞIĞINDA Akkoyunlu turcoman poet Afsahaddin Hidayet's poems in respect of classical traditions of turkic literatures AİDA BABUTCU <sup>1</sup>

### Xülasə

Araşdırıldıqca yeni ədəbi ünvanlar və faktlarla zənginləşən Azərbaycan ədəbiyyatı XV əsrдə yetişən şairlərin müqayisəli ədəbi əlaqələr işığında tədqiqləri ilə yeni səhifələr qazanmışdır. Ağqoyunlu dövründə yaşamış, bu dövlətin Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqub kimi üç hökmardırı görmüş Əfsəhəddin Hidayət bir sərkərdə kimi həm tarixi gedisətlərin iştirakçısı, həm də bir şair kimi türkçə divanı ilə milli ədəbi irsin təmsilçisi olaraq orta əsr məxəzlərində qarşımıza çıxır. Həm də Hidayət dövlətin layiqli təmsilçisi olan Əfsəhəddin Hidayət dövrünün ədəbi mühitini yaxşı mənimsəmiş, şeir və sənətə dərindən aşına olmuş, fitri istedadı və xəlqi üslubu ilə həmdövrlərindən seçilmiştir. Təəssüf ki, Hidayətin əsərlərindən günümüzə sadəcə türkçə Divanı gəlib çatmışdır. Əsl adı tarixi qaynaqlarda Əmir Əfsəhəddin Hidayətullah bəy, şeirdə təxəllüsü isə Hidayət olaraq anılmışdır. Qardaşı İnayətullah bəyin də şair olduğunu sadəcə dövrün tarixçisi Dəvvvaninin əsərlərindən öyrənə bildik, lakin qardaşının heç bir əsəri əlimizə gəlib çatmamışdır. Ümumiyyətlə, şairin həyatı və yaradıcılığı haqqında orta əsr qaynaqlarında məlumat azdır. Hidayət Azərbaycan Türk ədəbiyyatı tarixində sərkərdə-şair olaraq ilk dəfə mərhum professor Əzizəga Məmmədov tərəfindən tanıdlılmış, yalnız şair haqqında ilk sistemli elmi tədqiqatlar tərəfimizdən aparılmış, mövcud əlyazma nüsxələrindən əsas mətn bərpa edilərək Divanı nəşr etdirilmişdir. Hidayət şeirlərində Əhməd Yəsəvi, Yunus Əmrə, Mövlənə Rumi, Nizami Gəncəvi, Nəsimi, Xətai, Nəvai kimi ustadların ədəbi izləri görülməktedir. Füzuli sənətkarlığında isə Hidayətin ən zərif, şairinə misralarının sorağı vardır. Məqaləmizdə Hidayət təxəllüsü ilə şeirlər yazmış bu şairin özünəqədərki Türk ədəbiyyatından istifadə məharəti və özündən sonraki ədəbiyyatımıza ədəbi təsirləri xələflik vəfası və sələflik məqamı şəklində əla alınmışdır.

**Anahtar Kelimeler:** Ağqoyunlu, Türkman, Əfsəhəddin Hidayət

<sup>1</sup>Doç.Dr., Erciyes Üniversitesi, Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları ABD. Kayseri/TÜRKİYE.  
El-mek: aidabutcu@erciyes.edu.tr

ORCİD ID: <https://orcid.org/0000-0001-9606-2086>

## Abstract

The Azerbaijani literature, enriched with new literary title and facts, gained new pages in respect of Comparative Literary relations of the poets of the XV century. Afsahaddin Hidayat, who lived in the Aghgoyunlu period and saw the reigns of state Uzun Hasan, Sultan Khalil and Sultan Yagub, stands before us in medieval sources as a commander who was the participant in historical events and as well as a poet who represents our national literary heritage with his Turkish Diwan. Being a worthy representative of his state, Afsahaddin Hidayat mastered the literary environment of his period and became deeply acquainted with poetry and art, differed from his contemporaries by his innate talent and folk style. Unfortunately, only the Turkish Divan has survived from Hidayet's works. Generally, there is limited information about the life and works of the poet in medieval sources. For the first time, Hidayat as a warrior-poet in the Azerbaijani Turkish literature was introduced by Prof. Dr. Azizaga Mammadov, but the first systematic scientific studies, manuscript text studies were carried out by us and his Divan was published. There are literary traces of masters such as Ahmad Yesavi, Yunus Emre, Mevlana Rumi, Nizami Ganjavi, Nasimi, Khatai, Navai in Hidayat's poems. In Fuzuli's art, there is a tidings of the most delicate, poetic verses of Hidayat. Our article examines the poet's skill of using Turkish literature before him and his literary effects on our literature after him from the point of view of khalaifism and salafism.

**Keywords:** Aghgoyunlu, Turcoman, Afsahaddin Hidayat

### 1. Giriş

Ümumiyyətlə, türk ədəbiyyatı həm məfkurə və mövzu, həm də janr, vəzn, forma baxımından iki əsas mənbə ilə – folklor və qədim ümumtürk yazılı abidələri, həmçinin bu ədəbiyyatda sabitləşmiş ərəb-fars ədəbi qanun-qaydaları ilə sıx bağlı idi. XV əsr türk ədəbiyyatının təmsilçisi Əfsəhəddin Hidayət yaradıcılığında hər iki faktorun rolü – təsiri böyükdür. Belə ki, fitri istedadlı, həssas qəlbli şairin insana, gözəlliyyə, ilahi həqiqətə dərin bağlılıq, dünyəvi əzablara, zülmə, mənəvi cəhalətə qarşı etiraz motivləri, eləcə də əfsanəvi – dini şəxsiyyətlərlə bağlı orta çağlarda məşhurlaşmış rəvayət və söhbətlər, xalq arasında dillər əzberi olmuş dastan qəhrəmanları, irfani görüşlər və s. ilə zəngin «Divan»ı göstərir ki, o, Şərqiñ ən mühüm elmi-ədəbi qaynaqlarını tanımış, mütləq etmişdir. Xüsusən, Əhməd Yəsəvi hikmətləri, Mövlənənin mənəvi-ruhani həyatı anladan kəlamları, Yunus Əmrənin dil və üslub sadəliyi, ilahiləri, mütəfəkkir şair Nizami Gəncəvinin fəlsəfi-əxlaqi, ictimai-siyasi problemləri əhatəleyən «Xəmsə»si, Xaqani Şirvanının etiraz ruhlu yaradıcılığı, o cümlədən, türkdilli poeziyanın Qazi Bürhanəddin, İmadəddin Nəsimi və Əlişir Nəvai kimi sənətkarlarının arifanə əsərləri Hidayət şeirlərinin aşkar sezikən bədii fikir və sənətkarlıq mənbəyidir. Təəssüf doğuran cəhətdir ki, Hidayət haqqında orta çağ mənbələrində məlumatın qənaətbəxş olmaması onun özündən əvvəlki və sonrakı ədəbi irslə bağlılığı məsələsini öyrənmək baxımından çətinlik yaratmışdır. Ona görə də, burada şairi formalaşdırın ədəbi ənənələri, habelə ədəbi təsirlərini günümüze çatmış türkcə «Divan»ının ortaq ideya-mövzu «tellərinə» söykənərək qismən bərpa etməyə çalışacaqıq.

### 2. Xələflik vəfası

Məlumdur ki, əslən Qərbi Türküstanın Sayram elindən olan və yəsəvilik təriqətinin yaradıcısı Xoca Əhməd Yəsəvi bütün Türküstanın mənəvi fatehi hesab edilir. Onun mənzum hikmətləri öz dövründən başlayaraq türkdilli xalqların ədəbiyyatına güclü təsir göstərmış, o cümlədən, Hidayətin də yaradıcılığının ideya bədii qaynaqlarından biri olmuşdur:

**Əhməd Yəsəvi:** *Göz yaşını riya kılma, Hakkı tanı,*

*Hak Taala sevdığını giriyan kılır. (Kemal, 1991: 211)*

**Hidayət:** *Ey gözüm, axitmadi ançax sənin yaşını hicr,  
Ol sənin tək çoxların evinə su qoymuş durur. (Paşalı, 2011: 296)*

**Əhməd Yəsəvi:** *Allahi der, başqa şeyle yoktur işi,  
O aşığı insanlardan cüda kıldım. (Kemal, 1991: 129)*

**Hidayət:** *Ta səni buldı könül, keçdi xamu aləmdən,  
Həqqə hər kim siğına, cümlə cahandan kəsilə. (Paşalı, 2011:369).*

Yəsəvinin Haqq və həqiqətə doğru ali yüksəlş, əbədiyyət, ümumən eşq və aşiqlik haqqındaki fikirləri Hidayət qəzəllərində müvafiq şəkildə davam etdirilmişdir. Məsələn, Yəsəvinin Haqq aşiqinin mənəvi halları və məqamından xəbər verən aşağıdakı

*Ey habersiz, aşk ehlinden beyan sorma;  
dert iste sen, aşk derdine derman sorma;  
Aşık olsan, zahidlerden nişan sorma;  
bu yollarda aşık olse, günahı yok. (Kemal, 1991: 113)*

- misraları Hidayətin ayrı-ayrı beytlərində dövrünə məxsus sadəliklə yiğcam ifadəsini tapmışdır:

1. *Dərdinin qədrini bilən aşiq  
Ölür isə dəvaya meyl etməz. (Paşalı, 2011:318)*
2. *Demə, zahid kim, Həqqi görmək olmaz,  
Anı görməğə səndə xanı gözlər. (Paşalı, 2011:316)*

Təsəvvüfün əməl-təriqət mənzillərini, mahiyyət və fəlsəfəsini əks etdirən Yəsəvi yaradıcılığı, həm də konkret irfani anlamların bəyanı ilə Hidayət şeirlərinin ideya-bədii mənbəyidir. Məsələn:

**Əhməd Yəsəvi:** *Tecellinin makamıdır acep makam,  
o makamda aşık kollar cevlan kılار,  
Hangi gönle tecellisi işik salsa,  
kendinden geçip, şaşkin olup efğan kılار. (Kemal, 1991: 199)*

**Hidayət:** *Təcəlla xəstə halə səhbət nişanəsidür,  
Şəm' ölümü, nədən çün daim dəhani qaynar? (Paşalı, 2011:286)*

Səhbət nişanəsi, əcəb məqamda, yəni batini işıqlanma ilə Haqqın görünümü zamanı hal əqli-aşiq qullar kövlən edər. Hidayət bu mühüm irfani məqamı şamın yanması prosesi ilə müqəyisə edərək fikrin obrazlı ifadəsinə çalışmışdır.

Əhməd Yəsəvidə vəfa, doğruluq, dünya zövqlərinə düşkünlüğün zərərləri, soy və din fərqi olmadan bərabərlik, Tanrı və peygəmbərə məhəbbət, Nizami Gəncəvi «Xəmsə»sini əmələ gətirən beş poemada isə ustادın aşılılığı əsas ideyalar – faydalı peşə, sadə həyat tərzi, zəhmət-sevərlik, sevgi, yaxşılıq, kamillik, düzgünlük, ədalət, haqq və batıl, özünütərbiyə, həmçinin insan mənəviyyatını alçaldan dünyəvi meyllər, tamah, riyakarlıq, dünya malına aldanmaq, zahir-pərəstlik və s. Hidayət məsnəvilərinin də aparıcı mövzularıdır:

**Nizami:** *Bir mülkə arxayınsan ki, yox onun vəfası,  
Bir həyata bağlısan ki, yox onun bəqası. (Gəncəvi, 1989: 57)*  
*Yaxşılıq et, olma sən dünya kimi vəfasız,*

*Qorx dünyanın sonundan, yaxşılıq elə yalnız. (Gəncəvi, 1989: 57)*

*Yaxşılıqla çatdırısa hər kəs işini sona,*

*Yaxşı üz göstərəcək öz yaxşılığı ona. (Gəncəvi, 1983: 53)*

**Əhməd Yəsəvi:** *Güvenme mal və mülküne, kuritur bu ecel alur, (Kemal, 1991: 313)*

*Daima iyilik kıl sen gidersin sen bu dünyadan. (Kemal, 1991: 313)*

**Hidayət:**

*1. Dünyaya aldanmavü həm malına,*

*Bir nəzər et özgələrin halına. (Paşalı, 2011: 410)*

*Kimsəyə çün qılmadı dünya vəfa,*

*Munca anınçün nə çəkərsən cəfa?*

*Yaxşılığ et, lütfü kərəm peşə qıl,*

*Gör nə acəb zatsən əndişə qıl.*

*Adəm əgər xeyr edər, yoxsa şər,*

*Xeyri şər ol nəsnə kim eylər, görər. (Paşalı, 2011:409)*

Oxşar məzmun **Xaqaninin** aşağıdakı şeirində də görünür:

*Xaqani, dünyada yox zövqü-səfa,*

*Köç, dəni-fələklə etmə sən dava.*

*Nə Cəmşidə qaldı, nə Firiduna,*

*Kasıba qalmayırlar, qalmasın dünya. (Xaqani, 1989: 299)*

Əhməd Yəsəvinin təsəvvüf fikirləri XIII əsrдə Mövlənə Cəlaləddin və Yunus Əmrə yaradıcılığında daha da yüksələrək Qur'an və pak irfan dəyərlərinin düzgün zəmində dərki üçün şərait yaratdı və ədəbiyyatda güclü lirizmlə təsirli əksini tapdı. Hər iki «insanlıq əfəndisi»nın dil-üslub, mövzu-motiv çeşidlərinin XV yüzil Hidayət «Divan»na təsiri sözsüzdür. Mövlənənin, xüsusilə «Məsnəvi» və «Divani-Kəbir»ində yer almış ruhani halların, mənəvi həyəcanların bədii ifadəsi, habelə dini inanışlar, təsəvvüf əsasları, əsasən, «vəhdəti-vücud» fəlsəfəsinin, fərd və cəmiyyət münasibətlərinin minlərlə ayət, hədис, atalar sözü, təmsil, hekayətlərlə müəllif tərəfindən arifanə təhlili Hidayət «Divan»ının da ideya-bədii mənbəyidir. «Biz aşkin aşkıyız. Çünkü aşk kurtuluştur», - söyləyən Mövlənənin rübai'lərində Haqq aşiqinin «bütünlük aləminin dənizi halı»na gəlinçə özünü zərrələrin camalı ilə aydınlatması, «vaxtlarım bir tək vaxt olmasına»nı intzarla gözləməsi motivi Hidayət şeirlərində də «varlığından cahanda bezar» aşiqın yeganə istəyi, məqsədidir:

**Hidayət:**

*1. Yarın ğəmi sevdı məni, mən həm anı sevdim,*

*Qoyun biz ikini birə, sevən sevənindir. (Paşalı, 2011:293)*

*2. Öldügüm dəxi budur kim, ölüyim anın içün. (Paşalı, 2011:358)*

*3. Yar içün ölenin dini yar imiş, nə ğəm,*

*Gər yar içün, Hidayət, ölü salalar məni. (Paşalı, 2011:388)*

Mövlənəyə görə, Haqq meyari ilə mənəvi cihad gerçek aşiqin əsas sıfətlərindəndir; iradə, dözüm göstərərək lüzumsuzları mötədil yola salmaqla əxlaqi-mənəvi kamilliyə yetişmək mümkündür. Bu mənada, həm Mövlənə, həm də Hidayət eşq meydandan, macəra və qiyamət günündən bəhs açırlar:

**Mövlənə:** *Bu gün meydan günüümüzdür, oturma. Çevgan önünde top gibi koşmaya bak! Yigitlik göster. Şaşkınlar gibi alk durma. Ey sevgili, kalk, bu gün kiyamet günüdür, otuma (Gencosman, 1994: 224)\**

\*Müəllifin verdiyi örnekler Mövlənənin hicri 1312-ci ildə Vələd Çələbi tərəfindən İstanbulda iranlılara aid (Əxtər mətbəəsində nəşr olunmuş rübaiyyat nüsxəsindən edilmiş tərcümədəndir).

**Hidayət:** *Qorxu nədir fənadan, əgər var isə bəqa,  
Ummaq bəqa, nə ası, gər olsa fəna günü.  
Söziün, Hidayət, oynamağ idi yolunda baş,  
Mərdanə ol ki, şimdidür ol macəra günü. (Paşalı, 2011:396)*

Mövlənə şeirlərində fikri xalq yaradıcılığı örnəklərinə bənzər şəkildə sadə, anlaşılıqlı ifadə etmək bir ənənə olaraq Hidayət «Divan»ının da əsas məziyyətlərindəndir. Bu bədii ortaqlığı nəzərə alıb Mövlənə və Hidayət şeirlərindən xeyli örnəklər gətirmək olar. Məsələn, Mövlənə rübaïlərinin birində Haqq aşiqinin psixoloji halını, yəni ilahiyyə bəslənən sədaqət, ehtiram, etiqad, məhəbbət, ümumən iman paklığını dua (alqış) formasında ifadəyə çalışmışdır:

*Ey salınan servi! Güz rüzgarları değmesin sana! Ey cihanın iki gözü! Kem gözler değmesin sana! Sen, yerin ve göklerin canı olduğun için, canına rahatlıktan, esenlikten başka bir şey erişmesin! (Gencosman, 1994:5).*

Hidayət də sələfi kimi bu bədii formadan faydalananmış, məşhur «Şəha ziba camalından yaman gözlər irağ olsun» mətləli qəzəlində, eləcə də digər şeirlərinin ayrı-ayrı misralarında sözügedən ənənəni davam etdirmişdir. Ümumiyyətlə, Hidayətin lirk «mən»i ruhani-əqli hallarına görə, Mövlənənin «Hamdim, piştim, yandım» kəlamına müvafiq gah şəriət, gah təriqət və mərifət, gah da həqiqət mərtəbələrindədir.

Əgər Mövlənənin təsəvvüf fəlsəfəsi Hidayət şeirlərinin ideya-mövzu qaynağıdırsa, onda bu fikirlərin arifanə, eyni zamanda xəlqi deyim tərzi məhz daha çox Yunus Əmrə ədəbi məktəbinin davamıdır.

«Yaradılmış hoş gör, Yaradandan öttürü», - deyən Yunus poeziyası yüzillər boyu təsəvvüf ideyalarının yerli dil imkanları çevrəsində bədii ifadəsi, xalq ruhuna yaxınlıq, estetik obrazlar sistemi, üslub sadəliyi, fikir zənginliyi baxımından türkdilli ədəbiyyatı təsirində saxlamışdır. Ruhi-mənəvi təkamülün mənzilləri, Haqq ilə qəlb arasında əlaqə, saf ixləs, halal ruzi, bəşəri nəfs və təkəbbürdən təmizlənmə, əqli-əxlaqi tərbiyə və s. bu kimi irfanla bağlı mövzuları yüksək poetik zövqlə nəzmə çəkmək bacarığı Hidayətin məhz Yunus Əmrə yaradıcılığından əzx etdiyi sənətkarlıq məziyyətlərindəndir. Bu mənada Yunusun

*Kaçan kim ben maşuk ile bu razumu bir eyleyem,  
Gark olam müşahedeye Hakdur ki, nefir eyleyem. (Gölpınarlı, 1943: 203)*  
- mətləli qəzəlinin ideya və məzmun, şəkil və poetik ruh baxımından Hidayətin  
*Vəsl içün can istər isən sanma tə'sir eyləyim,*  
*Kafərəm gər mən bu xeyr işinə ta xeyr eyləyim. (Paşalı, 2011:334)*

eyni rədifli şeirinə, eləcə də, Yunusun

*Kabevü büt iman benem, carh uruban dönen benem,  
Bulut olub göke ağan, yağmur olub yağan benem. Gölpınarlı, 1943: 199)*  
mətləli qəzəlinin bədii üslub və ruh baxımından Hidayətin

*Ol cəmali Kə'bə kanın məstü heyranı mənəm,  
Eydi-əkbərdir, məhi-rüxsarı, qurbanı mənəm. (Paşalı, 2011:343)*

- mətləli, eyni rədifli şeirinə təsiri aşkardır. «İşksuz adem dünyade bellü bilün ki, yokdur», - söyləyən Yunus kamiliyyə aparan sımaq yollarında yalnız eşqlə mərifətlənin həqiqətə qovuşmayı üstün hesab etmişdir. İlahi cazibənin əsas məzhəri sayılan eşq hərəkətverici qüvvə kimi təbiətin bahar çağına bənzəyir. Baharın gəlişi də ruha təkan verir. On parlaq bədii ifadəsinə məhz Yunus poeziyasında tapmış təbiət mövzusu ideya, üslub və dil baxımından sonrakı

dövrlərin qələm sahiblərinə məxsus ədəbi nümunələrin əsas mənbəyi olub, Yunus deyim tərzini əsrlərcə yaşatmışdır. Məsələn, Yunus Əmrənin məşhur

*Yine bu badi-nevbahar hoş nev ile esdi yine,  
Yine kışın sovuğluğu fuzulluğun keçdi yine.  
Yine rahmeti-bikiyas yine işaret oldu demsaz,  
Yine geldi bu yeni yaz kutlu kadem basdı yine.  
Yine yeni hazineden yeni hil'at giydi cihan,  
Yine verildi yeni can otü ağaç süsdi yine. (Gölpinarlı, 1943: 85)*

qəzəli növbəti səhifələrdə görəcəyik ki, istər Hidayət, istərsə də XV-XVI yüzil şairlərində orijinal söz və tərkiblərlə, məcazlarla, forma və məzmunca xeyli inkişaf etdirilmişdir. Ümumiyyətlə, Hidayət ustad sələfinin nəzmə çəkmək məharətindəki xalq danışq dilinə yaxınlıq, folklor örnəklərindən bol-bol, yerinə münasib şəkildə istifadə, cinaslı qafiyələr, allitərasiya, atalar sözü və hikmətli kəlamlar və s. kimi xalqa məxsus dəyərlərdən faydalanaq ənənəsinin ən layiqli və istedadlı davamçısıdır.

Hidayət «Divan»ı əsas etibarilə XIII-XIV əsrlər Türk ədəbiyyatının təsirlərini – forma, mövzu və motiv, qafiyə və vəzn xüsusiyyətlərini orijinal tərzdə yaşıdan ədəbi örnəklər top-lusudur. O, Bertelsin təbiri ilə desək, əxz etdiyi materialı yeni mühitdə özünəxas poetik deyim şəklində dəyişikliyə uğradaraq maraq oyatmış, həmdövrlərinin rəğbət və hörmətini qazanmışdır. Poeziyasında türk dilinin leksik-semantik əşalarlıqlarını, ifadə incəliklərini, lügət saflığını, habelə əski türk folklorunun söz oyunu, səs ahəngi kimi tipik keyfiyyətlərini qoruyub saxlamış Hidayət məhz Qazı, Nəsimi və Nəvai sənətkarlığından bir məktəb kimi görüb-götürmiş şairlərdəndir. Məsələn, yaşadıqları dövrdə yüksək mənsəb sahibi olmuş (qazı və əmiri-əzəm), hərbi-siyasi hadisələrlə zəngin həyat yaşamış Qazı Bürhanəddin və Əfsəhəddin Hidayət ilahi eşqin tərənnümündə nikbin ovqat, «əranə və şiranə» təbiətli aşiq obrazında dözüm, mərdlik, cəsarət, məşuqədən gələn cəfa və qəzani sərdarana qəbul etmək və s. kimi ortaç poetik göstəriciyə malikdirlər ki, bu, onların şair-sərkərdə kimi döyüş uğurları, dünyagörüşləri ilə bilavasitə əlaqədardır. Buna görədir ki, cinaslı ifadə və qafiyələr, alliterasiya, oynaq ritm hər iki şairin əsas sənətkarlıq məziyyətlərindəndir:

**Qazı:** *Yar gərək yarı ilə həmrəng ola,  
Gər nişatü eyşü sülhü cəng ola. (Qazi Bürhanəddin, 1988: 632)*

**Hidayət:** *Lütfin görüb Hidayət anın kövrinə dözmüş  
Yar oldurur ki, yar ilə hər işdə varişə. (Paşalı, 2011:365)*

**Qazı:** *Yoluna ölüür isəm, tutma əcəb,  
Yar içün can oynamax mərdanədür. (Qazi Bürhanəddin, 1988: 628)*

**Hidayət:** *Yar içün ölenin dini yar imiş, nə əməm,  
Gər yar içün, Hidayət, ölü salalar məni. (Paşalı, 2011:388)*

**Qazı:** *Bu dünya kölgədürür, qovar qaçarsan,  
Bir kişi ki, qaçar ondan, ol qovar. (Qazi Bürhanəddin, 1988: 630)*

**Hidayət:** *Yaxşılıqdan çin imiş, qaçan yamanə tuş olur. (Paşalı, 2011:299)*

**Qazı:** *Ərənlər öz yolunda ər tək gərək,  
Meydanda ərkək kişi nər tək gərək,  
Yaxşı-yaman, qatı-yumşax olsa xoş,*

*Sərvərəm deyən kişi ərkək gərək. (Qazi Bürhanəddin, 1988: 627)*

Örnək gətirilən son tuyuğ Hidayətin

*Ol ola ər ki, gələ qılıcü cida günü,*

*Özünə ol günü bilə zövqü səfa günü. (Paşalı, 2011:396)*

mətləli 6 beytlik qəzəlinin məzmunu ilə tamamilə örtüşür.

İmadəddin Nəsimi yaradıcılığının Hidayət poeziyasına ədəbi təsirinə gəlincə, burada mövzu və motiv, bədii dil və quruluş ortaqlığından söhbət gedə bilər. Hidayət Nəsimi şeirinin qəlbən vurğunu olmuşdur söyləsək, yanılmarıq. Bəzən belə vurğunluq poetik deym tərzində ifrat nəsimiçiliyə də gətirib çıxarmışdır ki, bu zaman hətta (!) iki şair arasındaki poetik tanima sərhəddi görünməz olur. Məsələn, Hidayətin

*Ol cəmali Kə'bə kə anın məstü heyranı mənəm,*

*Eydi-əkbərdir, məhi-rüxsarı, qurbanı mənəm. (Paşalı, 2011:343)*

mətləli, habelə «Dönməzəm», «Olmuşam» rədifli qəzəlləri fikrimizi təsdiqləyə bilər. Nəsimi poeziyasındaki ilahinin kamil insanda təcəllisi, ruhun təkamülü və Haqla vəhdəti, ilahi vüsəl və həmin anım tərənnümü, hüsnün vəsfı və s. irfani motivlər Hidayət lirikasında da bədii-fəlsəfi inikasını tapmışdır. Nəsimişunas Səadət Şixiyeva haqlı söyləyir ki, şairin şeiri (*Nəsiminin – A.P.*) hürufi və hürufiliklə bağlı şairlərə, elcə də hürufilikdən uzaq olan sənətkarlarla poetik forma və fəlsəfi ideya baxımından təsir etmişdir» (Şixiyeva, 1990: 123). Məsələn, Nəsimi ilə Hidayətin eyni rədifli oxşar məzmunlu qəzəllərinən bir neçə beytə diqqət yetirək:

**Nəsimi:** *Düşmiş müənbər sünbülün xurşidi-taban üstünə,*  
**62)** *Sol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə. (İmadəddin, 2004:*

**Hidayət:** *Ta düşdi mişkin sünbülün gülbərgi-xəndan üstünə,*  
*Çəkdi tətiq əbri-siyəh, xurşidi-taban üstünə. (Paşalı, 2011:377)*

**Nəsimi:** *Hər kim irişdi həqqə Nəsimi kimi yəqin,*  
*Anı cahanda mən yar ilə aşına derəm. (İmadəddin, 2004: 141)*

**Hidayət:** *Eynül-yəqin Hidayət o kim gördü Həqqini,*  
*Hər şeydə bigüman ana sahibi-nəzər derəm. (Paşalı, 2011:333)*

**Nəsimi:** *Getməgə əzm eyləmişsən, ey dilarəm, eyləmə,*  
*Həsbətənillah, məni bisəbrü aram eyləmə. (İmadəddin, 2004: 59)*

**Hidayət:** *Getmə, ey gülçöhrə, tərki-əhdü peyman eyləmə,*  
*Gəl otur, çox günçə kimi bağrumu qan eyləmə. (Paşalı, 2011:372)*

Həmçinin rədif eyniliyi olmadan eyni mahiyyəti daşıyanlar bədii təsvir və ifadə vasitələrinin uyğunluğu ilə də diqqəti çəkirər:

**Nəsimi:** *Mənsur kimi cuşa gələr, söylər ənəlhəq,*  
*Hər aşıqi-sadiq ki, bu meyxanəyə uğrar. (İmadəddin, 2004: 223)*

**Hidayət:** *Könül, Mənsur tək oldın çü yarın vəslinə vasil,*  
*Dəmidir, gər dəm urarsan, bu dəm sirri-ənəlhəqdən. (Paşalı, 2011:350)*

**Nəsimi:** *Mövsimi-novruzü neyistan aşikar oldu yenə,*  
*Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə. (İmadəddin, 2004: 54)*

---

**Hidayət:** *Gəldi novruz yenə gülşənü səhra dəmidir,  
Yarı-gülçöhrə ilən eyşü təmaşa dəmidir.* (Paşalı, 2011:308)

Bələ örnəklərin sayı-hesabı yoxdur. Lakin həqiqət budur ki, Əfsəhəddin Hidayətin şair təbini ilhamlandıran poeziya çeşməsi nə ərəb, nə fars, məhz türkdilli ədəbiyyatımızdır.

Nəhayət, Əfsəhəddin Hidayət qələminin püxtələşməsində Türk ədəbiyyatının Cığatay sahəsi üzrə məliküşşərə Əlişir Nəvainin ədəbi təsiri üzərində xüsusi dayanmaq lazımlı gəlir. Əslən uyğur türklərindən olub XV əsr Herat ədəbi məktəbinin başında duran Nəvai cığatay ləhcəsi ilə ən gözəl ədəbi örnəkləri Türk ədəbiyyatına ərməğan etmiş, həm dövründə, həm də özündən sonra şeiriyyatındakı zəngin məzmun-forma, ideya-üsəlub xüsusiyyətləri baxımından güclü ədəbi təsirlər yaratmış, bir çox qələm sahibləri Nəvaiyə cavab verməyi sənətkarlıq şücaəti bilmış, bu isə, təbii olaraq, yeni, fərqli deyim tərzlərini, poetik ifadə vasitələrini, bədii dil axtarışlarını ortaya çıxarmışdır. Nəvainin cığatay türkçəsi ilə 4 “Divan”ı birləşdə ümumi həcmi 50000 misradan artıq olan “Xəzainül-məani” adlanır ki, 1491-1498-ci illərdə yazılıb tamamlanmışdır. Əfsəhəddin Hidayət “Divan”ının bizə məlum ən qədim nüsxəsi də (Dublin-Çester Betti) erkən yaxın dövrlərdə - 1478 (73)-ci ildə üzü köçürürlərək miniatürlərə hazırlanmışdır. Hidayət “Divan”ında:

*Gər Hidayətnin Nəvayı kimi rəngin sözləri  
Necə kim çoxdur, vəli demək gərək bir-bir cəvab.* (Paşalı, 2011:282)

-deyərkən həm Nəvai yaradıcılığına yüksək ehtiramını, həm də öz istedad gücünü göstərmişdir. Nəvai şeirlərindən ilhamlanaraq Hidayət, ya həmdövrünün qəzəlinə nəzirə yazmış, ya da qəzəldən ayrı-ayrı misraları təzmin etmiş, Nəvaiyəki dil və məzmunu öz ana ləhcəsində bəzən eyni vəzn, həmçinin rədif və qafiyə sistemi ilə ideya-üsəlubuna görə dəyişə bilmüşdür. Poeziyəsinə görə nəzirə ədəbiyyatının ən gözəl örnəkləri sırasında yer almağa layiq bu şeirlərdən bir neçəsi aşağıdakı kimidir:

**Nəvai:** *Ёраб, ул ой ҳуснин эл фахмига номафхум қил,  
Бүйла мавжуд этмасанг, аевал мени маъдум қил.* (Алишер Навоий, 1959: 399)

**Hidayət:** *Ya Rəb, anın ağızının sirrin mana məfhüm qıl,  
Ya mənim budi-vücudim ağrı tək mə'dum qıl.* (Paşalı, 2011:328)

**Nəvai:** *Тонг насумин сойир эткан гул узоримдур менинг,  
Секритиб майдонға кирған шағынуорымдур менинг.* (Алишер Навоий, 1959: 367)

**Hidayət:** *Qəddi əksi gözdə sirri cuybarimdır mənim,  
Türrəsinin tarəsi mişki-tatarımdır mənim.* (Paşalı, 2011:342)

**Nəvai:** *Ёрдин айру күнгүл мулкедурур султони йүқ,  
Мулкким султони йүқ, жисмединурким, жони йүқ.* (Алишер Навоий, 1959: 328)

**Hidayət:** *Cahanda kim ki, bir cananı yoxdur,  
Yəqin bir gövdədir kim, canı yoxdur.* (Paşalı, 2011:312)

Qeyd edək ki, bu poetik paralellər Hidayət yaradıcılığı ilə bağlı üzə çıxardığımız ilkin nəzirə örnəkləridir. Təzminlərə gəlincə, Hidayət 5 beytlik «Cün atlanub ol məhvəş başına yelək sancar» rədifli qəzəlinin son beytində Nəvainin eyni rədifli

*Ё раб, бу не гулдурким, бошига чечак санчар,*

*Гаҳ эгри қүяр бўркин, гаҳ белга этак санчар. (Алишер Навоий, 1959: 198)*

-mətləli qəzəlindəki ilk beytin ilk misrasından istifadə etmişdir:

*Sorsaçıçək ol sərvin başında Hidayət der,*

*Ya Rəb, bu nə güldür kim, başınaçıçək sancar. (Paşalı, 2011:316)*

Dil-üslub, məzmun ortaqlığı baxımından diqqəti çəkən başqa bir qəzəlində isə Hidayət Nəvainin

*Нече, эй ороми жон, ҳажрингда беоромлиғ,*

*Дұстлуг күргүзки, ҳаддин ошты дуиманкомлиғ. (Алишер Навоий, 1959: 319)*

beytinin hər iki misrasını ayrı ayrılıqda öz qəzəlinin son iki beytində aşağıdakı kimi təzmin etmişdir:

*Getdi hicrində qərarı qalmadı arami-can,*

*Necə, ey arami-can, hicrində biaramlığ.*

*Firqətindən xəlq ara ta necə düşmən kam olam,*

*Dostluğ göstər ki, həddən aşdı düşmən kamlığı. (Paşalı, 2011:322)*

Belə örnəklərin sayını artırmaq mümkündür, amma bu qısa müqayisəli baxış, fikrimizcə, Nəvai və Hidayət yaradıcılığı haqqında ayrıca bəhs açılmasını zəruri etməyə yetərlidir.

Əfsəhəddin Hidayət yaradıcılığında yaşayıb yaratdığı Təbriz və Anadoludakı ədəbi mühitin də rolü az olmamışdır. Türk ədəbiyyatının hər iki mühitdə məcazlar, ahəng və məzmun cəhətləri ilə ortaqlığa malik qələm sahibləri fərqli poetik söz bicimləri yarada bilmış, ifadə və deyimlərində yerli, milli sözlərin işlənməsinə üstünlük vermişlər. Cəlaləddin Dəvvvaninin məlumatlarına əsasən, şairin Təbrizdə şah sarayında qurulan şeir məclislərində qardaşı İnayətullah bəylə birlikdə iştirakı hər kəsi feyziyab edirmiş. Təəssüf ki, Hidayətin yaşadığı zaman kəsiyində Təbriz ədəbi mühitinin yaradıcı simaları haqqında orta çağ mənbələrində bilgi kasadlığı mövcuddur. Həmin mühitdə şair təbiəti və şeirlərinin məzmun və forma eyniyəti baxımından Hidayətə ən yaxın sənətkar Nemətullah Kişvəridir. Fikri yiğcam, sadə dillə, xüsusən, hikmətli sözlər və xalq məsəlləri ilə çatdırmaq, cinas qafiyələrdən məharətlə istifadə etmək, təbiət mövzusunda gül-çiçək təşbehləndirməsi və s. kimi keyfiyyətlər hər iki qələm sahibinin ortaş şairanə duyumundan xəbər verir. Məsələn, Hidayətin fəlsəfiliklə xəlqiliyin yüksək poetizmə qovuşduğu, eləcə də təşbeh və ifadə vasitələrinin təravət və çalarlılığı ilə seçildiyi aşağıdakı

*Gül vəchini kim əhli-məani yasəmən derlər,*

*Qızarma lalə söylərsəm özimdən ya səmən derlər? (Paşalı, 2011:312)*

-mətləli qəzəli bədii cəhətdən cinaslı qafiyə bicimi və məzmun eyniyəti baxımından Kişvərinin

*Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər,*

*Kətan könlək ki, geymişsən, ani bərgi-səmən derlər. (Kişvəri, 1984: 17)*

mətləli qəzəlində təsirli əksini tapmışdır. Hidayət və Kişvəri poeziyasını müqayisəli nəzərdən keçirdikdə tekçə forma və şəkil birliliyinin deyil, həm də məzmun, ideya – həyata, varlığa və onu yaradana münasibət birliliyinin, ədəbi-mənəvi görüş zövqünün şahidi oluruq. Kişvərinin «Bağladı», «Yenə», «Üstünə», «Mənəm» qəzəlləri Hidayətin eyni rədifi qəzəllərinə nəzirə deyilsə də, onların məhz Hidayət sənətinin təsiri ilə yarandığı aşkarıdır. Görünür, Hidayətin gənc həmkarı Kişvəri ömrünün az hissəsini Sultan Yaqub sarayında keçirmiş Hidayət və onun sənəti ilə şəxsən tanış imiş. Elə isə, saray şairlərinə Həbibi və Xətai kimi yaxından bələd olan qələm

sahibləri də Hidayətin yaradıcılığından xəbərsiz deyilmişlər. Araşdırımlar Hidayət, cəmi 47 şeiri əldə edilmiş Həbib (Həbibi, 1980) və Xətai əsərlərində ruh, aşiqanə-fəlsəfi məzmun ortaqlığının varlığını göstərir. Məsələn, Şah Xətainin

*Mövsimi-qış getdi, dövri-novbahar oldu yenə,*

*Məclisi-gəştə əcayib ruzigar oldu yenə. (Xətai, 1975: 322)*

mətləli qəzəli yuxarıda haqqında danışılan Nəsimi-Hidayət qəzəllərindəki novruzla bağlı ideya yaxınlığının poetik davamıdır. Xətainin «Olmuşam», «Derəm», «Üstünə», «Su səni», «Eyləmə» kimi qəzəllərində də Hidayətin eyni rədifiş şeirləri ilə bədii dil, quruluş və ideya birliyi aydın sezilir. Həmçinin XV əsrda xəlvətiyyə təriqətinin görkəmli təmsilçisi və davamçısı Dədə Ömrə Rövşəninin məşhur tələbələrindən olan Şeyx İbrahim Gülşəni yaradıcılığı ilə Hidayət qəzəllərində irfani dünyagörüşlərindən irəli gələn ədəbi-məfkurəvi yaxınlıq duyulmaqdadır. Hidayət, ömrünün böyük bir qismini Təbrizdə yaşamış Gülşəni yaradıcılığından, çox güman ki, xəbərsiz deyilmiş. Məsələn:

**Gülşəni:** *Dəmbədəm çün gözlərimdən qanlu yaş Əltan düşər,*

*Qətrə-qətrə san sədəfdən dürr ilə mərcan düşər. (Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 1984: 294)*

**Hidayət:** *Hər xaçan abi-dəhan ol dilbər ağızından düşər,*

*Zahir olur bir sədəf kim, gövhər ağızından düşər. (Paşalı, 2011:317)*

Eləcə də, XV əsrda Xətai sarayına yaxın olmuş, XVI əsrin əvvəllerində Sultan Səlim Təbrizi işgal etdiyi zaman Türkiyəyə köçüb yaşamış Şahi, habelə Xəlili qəzəllərində Hidayət sənətkarlığından qaynaqlanan oxşar, ortaq ideya-məzmun, bədii dil və üslub xüsusiyyətləri aşkarca duyulmaqdadır:

**Hidayət:** *Bad əsüb yabrağ güli ortər tək ahimdən bu sərv,*

*Əl yüzinə dutuban məndən nə pünhan eyləmiş. (Paşalı, 2011:319)*

**Şahi:** *Gül ərusun sübhədən bülbü'l nigah etmiş məgər,*

*Kim, yüzün yaşıl duvaq altında pünhan eyləmiş. (Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 1984: 494)*

**Hidayət:** *Mən hər xaçan kim ol dəhənin rəmzi yazıram,*

*Olur ədəm vücudimü yazmağda yazıram. (Paşalı, 2011:329)*

**Xəlili:** *Bu ruq'ə kim ol şəhi-xubanə yazıram,*

*Hicr atəşinə həsrət ilə yanə yazıram. (Xəlili, 1990: 68)*

Hidayət «Divan»ının ilk vərəqində yer alan, Allahın qüdrət və fəzilətlərini bəyan edən münacatla Xəlili «Fırqətnamə»sində qələmə alınmış münacat məhz ifadə tərzi, bədii quruluş və məzmundakı bənzərlik baxımından diqqət çəkməkdədir:

**Hidayət:** *Hökminlə sənin sakın olub taxteyi-əğbər,*

*Əmrinlə rəvan cizginədir günbədi-xəzra.*

*Ya Rəb ki, nə iş düşsə, Hidayətin əlin dut,*

*Səndən budur ol düşməsə, ey dust, təmənna. (Paşalı, 2011:276)*

**Xəlili:** *Əmrinlə dayır oldi buna tağı-çərx həm,*

*Hökminlə oldi mərkəzi-xakiyə bu səbat.*

*Ərzəni qıl Xəliliyə cənnət nəimini,*

*Nari-həcimdən ana lütf ilə ver nəcat. (Xəlili, 1990: 17)*

Anadolu ədəbi mühitinə gəlincə, istər Divan, istərsə də təriqət ədəbiyyatının XV yüzildəki Əhmədi, Qaygusuz Abdal, Kamal Ümmi, Seyxi, Əhməd Paşa, Qaramanlı Nizami, Nəcati bəy kimi tanınmış nümayəndələrinin yaradıcılığı, heç şübhəsiz, həyatının bir hissəsini Anadoluda Ağqoyunlu bəyliyində keçirmiş Hidayətə məlum idi. XV əsrдə sözügedən mühitdə ideya-bədii ortaqlığı yaranan ədəbi ünvanlar arasında Hidayət öz dil-üslub, məcaz ustalığına görə, yalnız Nəcati bəylə müqayisə edilə bilər, lakin digərləri ilə də yaxınlığı aşkar duyulmaqdır. Hər birinin yaradıcılığını ayrı-ayrılıqda və ümumi şəkildə nəzərdən keçirərkən, poetik ruh, rədif, mövzu, məcaz ortaqlığına malik bu şairlərlə Hidayət poeziyasının bağlılığı ədəbi təsir kimi deyil, Divan ədəbiyyatının XV yüzillikdəki ümumi-ortaq sənətkarlıq xüsusiyyətlərinin təzahürü kimi qəbul edilməlidir. Məsələn, Türk ədəbiyyatında «İsgəndərnamə»si ilə məşhur olan, XV yüzilin ilk on illiyinə qədər ömür sürmüş Kütahyalı Əhmədinin lirik-aşiqanə qəzəlləri bədii təsvir və ifadə vasitələrinə, qafiyə və rədif bənzərliyinə görə, Hidayət şeirlərinə çox yaxındır:

**Əhmədi:** *Gamzen ne Türkdür ki, çü kadsı-keman ider,*

*Ohın gören kaza ohi diyü güman ider. (Akdoğan, 1988: 136)*

**Hidayət:** *Ox atcax o türk çü meyli-kəman edər,*

*Can quasi təndən uçuban özin nişan edər. (Paşalı, 2011:290)*

**Əhmədi:** *Badi-səba selamumi canana arza kıl,*

*Ten ihtiyacını kerem it cana arza kıl. (Akdoğan, 1988: 160)*

**Hidayət:** *Səba, ol kuyə lütf edüb güzar qıl,*

*Nigari hali-zarımdən xəbər qıl. (Paşalı, 2011:328)*

Əhmədinin «Düşər», «Gözlerüm», «Benüm», «Üstine» rədifli qəzəllərində də Hidayətlə poetik ruh yaxınlığı vardır.

XV əsrдə Yunus Əmrə tərzinin ən qüvvətli şairlərinən sayılan Qaygusuz Abdal şeirlərindəki dostluq, ərənlik, üslub sadəliyi, lirizm Hidayət poeziyasının da əsas məziyyətlərindəndir. Hər iki şairə görə, cəzb xisətli məşuqun mühüm istəyi aşiqin kamilləşməsidirsə, fəraq oduna yanmaqdan xoşlanan gerçək aşiqin də istəyi özündən ayrılib Haqq qovuşmaqdır. Buna görə də, suçunu, dərdini anlayan aşiq əzabı, gileyi haram bilib Haqq əri kimi meydani-eşqdə sərdarlıq edir. Aşiq-məşuq sıfatının, məqamlarının, ümumən irfani mətləblərin bəyanında Hidayətlə Qaygusuz Abdalı fərqləndirən birincinin daha poetik ifadə ustalığıdır. Abdalın xalq şeiri formalarında ifadə etdiyi bədii fikri, ideyanı, Hidayət klassik şeir formalarında yüksək xəlqiliklə göstərə bilmişdir. Məsələn,

**Qaygusuz Abdal:** *Aşık olan bu yolda,*

*Can ile baş oynadır,*

*Sen dahi aşık isen,*

*Bakma gel kenarden. (Gölpınarlı, 1962: 39).*

*Sordum suçum nedir benim,*

*Malıma kılmaz nazar.*

*Bu söz senin ne hakkındır,*

*Söyleme küstah der.*

*Kendi özünü bilen,*

*Maksudun bulan kişi*

*Hakki bilen doğrudur,*

*Yalançı kallaş değil. (Gölpınarlı, 1962: 51).*

7 hecalı bu dörtlükler gerçek aşiqin sıfatını vəsf edən şairin öyündəridir. Hidayət isə lirik məninin əbədiyyət coşqusunu eyni məzmunda özünəməxsus şəkildə belə təsvir edir:

1. *Hicrin yükü əgərçi qəddimni əgər, şəha,*

*Mən kafərəm ki, kimsəyə halım əgər derəm. (Paşalı, 2011:333)*

2. *Yəqin özini bilür, ey Hidayət, ol aşiq*

*Ki, yar önungdə özin xaki-rəhgüzər bilür. (Paşalı, 2011:317)*

3. *Hidayət, ari nəzərlən sev ani, ta sevsün,*

*Nədən ki, Tanrı sevər hər kimi ki, təhirdir. (Paşalı, 2011:314)*

4. *Qıldı Hidayət sana canın fəda,*

*Aşıqi-qəlləşəna qurban olum. (Paşalı, 2011:339)*

5. *Nola çəksən saluban həlqəmə şol həlqeyi-zülf,*

*Bu misaldır ki, süridirlər iti öldürənə. (Paşalı, 2011:375) və s.*

Hər iki sənətkarın yaradıcılığında bir çox ifadə və təsvir vasitəleri, elcə də, mövzu və motiv ortaqlığının şahidi olmaq mümkündür.

Anadolu ədəbi mühitində Hidayətin müasirləri arasında Kamal Ümməni də görürük. Ərzincanlı Şeyx Bəhaəddin və Cəmaləddin Xəlvətinin təkkə dostlarından olmuş, Qaraman dərvişlərindən sayılan Kamal Ümmi XV əsr Türk ədəbiyyatının dil və məzmunda xəlqilik nümayiş etdirən istedadlı qələm ustadlarındandır. Kamal Ümmi və Hidayət arasındakı tarixi-mənəvi, ədəbi bağlılıq onların irfani dünyagörüşləri, həyat əqidələri ilə bilavasitə əlaqədardır. Həyat və yaradıcılıq izlərini günümüzədək mühafizə olunmuş bir tək türkçə «Divan»larında aradığımız bu iki şairin şeirlərində güclü ideya-bədii yaxınlıq vardır. Cahan mülkünə, dünya və-fasına aldanmamaq, şeyxinə dəst olub maddi qəflətdən oyanmaq, nəfslə mücadilə, xəlqi ifadə tərzi, təbiətlə bağlı vəsfli dirmə, qafiyə və rədiflərdə cinas sözlərə müraciət və s. kimi ortaq və oxşar xüsusiyyətlər Hidayətlə Kamal Ümmənin bir-birlərinin yaradıcılığından xəbərsiz olmadıqlarını göstərir. Məsələn:

**K. Ümmi:** *Bu bivəfa fəna dünyadan vəfa uman,*

*Zəhi həmaqəti-ğəflət, zəhi həyali-məhal. (امی کمال، دیوان) : 4a)*

**Hidayət:** *Vəfa ümidi cahanda ki, qənbər oğlu umar,*

*Zəhi təsviri-batıl, zəhi xəyali-məhal. (Paşalı, 2011:404)*

**K. Ümmi:** *Ne qul ki, şah buyurdug əmrini dutmaz,*

*Bilin ki, aqibət ol kimsə həşmi şahə düşər. (امی کمال، دیوان) : 5a)*

**Hidayət:** *Gər Hidayət qanın ol əşəmzə tökər dinmən ana*

*Ki, şəriət sözilən qul qanı sultanə dəğər. (Paşalı, 2011:300)*

«Zülm etmə kim, ta olmayısan tamuya layiq», - deyən K. Ümmənin

*Ey könül, oyan ki, uş irdi ölüm,*

*Dünyada kimə aman verdi ölüm. (امی کمال، دیوان) : 16a)*

- mətləli şeiri, elcə də «Ölüm var» rədifi bir neçə qəzəli Hidayət «Divan»ının sonunda yer almış məsnəvilərlə mövzu, məzmun ortaqlığına malikdir. Maddi olanları, lüzumsuz təəssüb-

ləri (mülki-mal, simi-zər qaygısı və s.) «şərabi-ğəflət», «köləgə» sayan hər iki şair, dünyəvi varlığın bir gün ölüm külüyi ilə sovrulacağına rəğmən, Haqqa, ali əxlaqa uyğun yüksəlmış mənəvi varlığın əbədiyyət qazanacağına əmindiirlər. «Həqqi bilən xanda varsa, Həqdən ayru olmaya», - deyib insaniyyəti doğru yola çağırın Hidayət elm və əməl vəhdətini önə çəkir, müasiri Kamal Ümmi kimi iki cahan şadlığını məhz ilahi həqiqətin dərkində, mənəvi mərifətdə görür:

- Hidayət:**
- Doğru olub, doğru yeri, doğru di,  
Doğrulığ ilə iki aləmni yi.  
Özün ilə doğruluğu peşə qıl,  
Sorgu günündən yeri əndişə qıl. (Paşalı, 2011:410)*
- K. Ümmi:**
- Cəhanda çünki fəqir oldun, imdi səbr eylə,  
Həm ahirətdə saqın yoqsul olma, ey, ayıl. (امى كمال، ديوان) : 3a  
Əgər müsafir isən, qıl səfər vücudindən,  
Keç ikilik usundan, birlək elinə aş. (امى كمال، ديوان) : 3b*

Hidayət və Kamal Ümmi yaradıcılığının əsas ortaq cəhətlərindən biri də onların bədii-estetik təxəyyülünün məcazlı ifadəsində rastlanan təbiət obrazlarının yaratdığı ləfzi və məna gözəllikləridir. Ümumiyyətlə, Yunus Əmrə yaradıcılığında geniş bədii ifadəsini tapmış təbiət simvolikası, mövzusu XIV-XV yüzil şairlərinin əksəriyyəti tərəfindən məharətlə inkişaf etdirilmişdir. Sələflərinin ədəbi ənənələrini öz orijinal üslubunda, ifadə tərzində yaşıdan Hidayətlə ideya-bədii ortaqlığa, poetik ruh yaxınlığına malik həmdövr şairlər arasında Kamal Ümmidən başqa, Qayğusuz Abdal, Şeyhi, Qaramanlu Nizami, Əhməd Paşa, Nəcati, o cümlədən Gülsəni Bərdəi, Şahi kimi sənətkarlar da təbiət hadisələrindən, cismani varlıqlar, nəbatat və heyvanat və s. anamlardan irfani baxışlarını bəyan etmək üçün yararlanmışlar. Xüsusiylə, təbiətin bahar fəsli ilə əlaqədar oyanma, təzələnmə, çıçəklənmə, coşqu, eləcə də, novruz günləri və s. kimi hadisələr irfani yozumuna yönəlkən ilkin mənası ilə məntiqi bağlılığını saxlamışdır. Məsələn, Qayğusuz Abdal gül-bülbül dövrəni fəsli-baharı aşağıdakı misralarında belə təsvir edir:

*Erişti badi-nevruz gülsitane,  
Gülistan vakti yetti kim, uyane.  
Temamet yeryüzü cünbışe geldi,  
Behiştə benzədi devri-zemane.  
Gülistan gönçesin açtı donandı,  
Divane oldu bülbüller divane. (Gölpinarlı, 1962: 25)*

Qəlb (gülüstən) bərabərlik nurundan (badi-novruz) vəcdə gələrkən (oyanarkən) təcəlli məqamının (behistin) şiddəti aşıqlarə (bülbüllərə) dünyani unutdurar (divanəlik). Kamal Ümmi də eyni məzmunu özünəxas poetik şəkildə ifadə etmişdir:

1. Novruz irişüb abi-həva mötədil oldu,  
*Rövnəq bilübən ruyi-zəmin tazə tər oldu. (امى كمال، ديوان) : 9a*
2. Can gözin aç ki, irdi yenə novbaharı gör,  
*Minnət qıl ki, imdi qudrəti-pərvərdigarı gör.*  
*Geydi yaşıl ton yenə, soydı siyahını,*  
*Bağı-behiştə bənzər diyarı gör. (امى كمال، ديوان) : 8a)*

XV əsr Türk Divan şeirinin digər bir məşhur nümayəndəsi Kütahyalı Şeyhi şeirlərində isə bahar Haqqın təcəlli, yəni aşiqlərin batını işqlanma məqamı ilə müqayisə olunarkən, baharın «fəsli-xəzan intizarı» da təsvirlərə əlavə edilmişdir. Aşiqin mənəvi oyanış və hərəkət dövranında təcəlli ilə cılalanmış ruh əxfaya-vəhdətə yaxınlaşdırıcı solğunlaşır, kamilləşir. Bu mənada Şeyhi yazır:

*1. Vaslı-dilber kam kim, faslı-bahar oldu yine,*

*Alemi cennet iden sohbeti-yar oldu yine.*

*Şadlık kılur idi gülşen içinde bülbül,*

*Fırkatın hasretine hastevi zar oldu yine. (Timurtaş, 1968: 205)*

*2. Yazılı kişi fikrini ko vakti safə bil, Şeyhi,*

*Her baharın sonu hod faslı-hazan olsa gerek. (Timurtaş, 1968: 25)*

Baharın təsvirində Hidayətin mənəvi-estetik duyumu həmdövrlərindən daha canlı təsir bağışlamaqla, mövzuya uyğun şəkildə xəlqi-ritmik ifadəsini tapa bilmüşdür. Hidayətin lirik «mən»i üçün əzm, iradə, səbr, dözümlülük, xarakterik cəhətlərdən olduğundan baharla aşiqin batını durumunda daimi, əzeli tarazlıq duyulmaqdadır. Başqa sözə, Nəsimi yaradıcılığında irfanın bütün məzmun qatlarını yetərincə ehtiva və əks etdirən təbiət mövzusu, o cümlədən bahar mövsümü yuxarıda şeirlərində örnək gətirilən şairlərlə, ümumən isə XV yüzil Nəsimi təsirli nəzm ustaları ilə müqayisədə Hidayət «Divan»ında xüsusiət diqqətəlayiq olub, həm ayrıca mövzunun tərkib hissəsini, həm də bəzəm mövzusunun bədii əsasını təşkil etmişdir. «İrişdi yazı-vəchün, dutdu bağı zağ atəgin», - deyən Hidayətə görə, Haqqın iz və nişanələrini çeşid-çeşid zahir edən təbiətin bahar fəslə, əslində ilahi mahiyyəti dərkətmədə aşiqin əqli-hissi, batını görümündəki məqamın rəmziidir. Bu fəsillə əlaqədar novbahar, novruz günləri kimi müqabil ifadələr də işlənmişdir:

*Gəldi novruz yenə gülşənü səhra dəmidir,*

*Yarı-gülçöhrə ilən eyşü təmaşa dəmidir.*

*Cox siyam ayı deyüb üzr gətürmə araya,*

*Saqiya, bədə gətür kim, güli-həmra dəmidir.*

*Belə mövsimdə mən ol yordan ayru diriyəm,*

*Ey əcəl, gəl bərə kim, şimdi təqaza dəmidir. (Paşalı, 2011:308)*

Məzmun və forma oxşarlığına görə Kütahyalı Şeyhinin aşağıdakı misraları Hidayətin yuxarıdakı II beytini xatırladır:

*Sakiya, cami-muravvak sun ki, sağar devridür,*

*Lale bigi al olalum, çün gili-ter devridür. (Timurtaş, 1968: 191)*

Göründüyü kimi, XV yüzil türk ədəbiyyatının istedadlı qələm sahiblərinin şeirləri ilə Hidayət yaradıcılığında üst-üstə düşən, bənzər olan sənətkarlıq cəhətləri məhz daha çox təbiət mövzusu ilə əlaqədardır. Xüsusən, bahar mövsümünün geniş təbii imkanları şairlərin əsas ilham mənbəyinə çevrilərək ideya-bədii ortaqlıq yaratmışdır. Burada çıçəklərlə alleqorik vəsfləndirmə, gül-gülşən (gülüstən, bağ və s.) – bülbül münasibətlərində rəmzləşdirilən Xalıq-xilqət fəlsəfəsinin lirik-bədii ifadəsi üstünlüyə malikdir. Məsələn,

*Hidayət: Rəqs edər sərv-i-səhi bağda, səba, ahin ilə,*

*Başına əbri-bahar dürəfşan eylər yenə. (Paşalı, 2011:378)*

*K. Ümmi: Bağda hər sərv-i-çinari rəqsə qoyub oynadan,*

*Yerlərin, göylərin, birlə suların çağ-çağıdur. (Ami Kamal, Biyān) : 8b)*

**Hidayət:** Naləsin kəsməz könül kuyində ta yüzin görür,

Bağçada gül var ikən bülbül xaçan xamus olur. (Paşalı, 2011:299)

**K.Ümmi:** Qılurkən ah gülzar içində bülbül zar,

Çü görüdi gül yüzini qıldı gülgülə xürüş. (6a)

Mövzu və motivlərin, obraz komponentlərinin, təsvir və ifadə vasitələrinin oxşar olması, bəzən şəkil, vəzn, rədif və qafiyə ortaqlığı Kamal Ümmi və Hidayətin «Divan»larında bir-birini bədii cəhətdən tamamlayan şeirlər silsiləsini ortaya qoymaqla onların ümumən yaradıcılıq yolunun uyğunluğunu aşkar göstərməkdədir.

Eləcə də, təbiət mövzusunda Kamal Ümmi poeziyası qədər Hidayətə yaxın digər sənətkar XV yüzil Divan ədəbiyyatında özünəməxsus yeri olan Qaramanlı Nizamidir. Onun yaradıcılığı ilə tanışlıq belə bir qənaəti doğurur ki, Hidayət poeziyası ilə yaxından tanış olmuş Nizami həmdövrünün sənətkarlığından uğurla faydalannmışdır. İki şair arasındaki ifrat yaxınlıq, daha dəqiq söyləsək, Hidayətin Nizamiyə təsiri bədii forma, rədif, qafiyə, vəzn, poetik ruh, ahəng, mövzu, motiv və bədii obraz, məna ortaqlığı, eyniliyi ilə bərabər, bir çox ifadələrin təkrarlanmasında da özünü göstərir. Məsələn, Nizaminin

Bergi-reyhandur saçun, gelmiş güli-ter üstine,

Mahi-tabandur yüzün, çıkmış sanavber üstine. (Haluk, 1974:219)

- mətləli qəzəli təsvir və ifadə vasitələrinə, bədii obraz və motivlərinə, ideyasına, rədif və poetik ahənginə görə Hidayətin eyni rədifli məşhur

Ta düşdi mişkin sünbülin gülbərgi-xəndan üstünə,

Çəkdi tətiq əbri-siyəh xurşidi-taban üstünə. (Paşalı, 2011:377)

- mətləli qəzəlinə bütünlükə bənzər olub, bəlkə də onun təsiri ilə yazılmışdır. Həmçi-nin, Nizaminin

Sünbüli-terden gül üzre anber efşan eyleme,

Gönlümün zülfün gibi halin perişan eyleme. (Haluk, 1974: 223)

- mətləli qəzəli bədii dil və üslubuna, rədif və qafiyəsinə, ideya-mövzusuna görə Hidayətin eyni rədifli ritmik

Eyləmə pünhan yüzünü zülfə-ənbər yar ilə,

Yenə mən aşüftəyü bidinü iman eyləmə. (Paşalı, 2011:372)

beytinin tərkibi olduğu qəzələ çox yaxındır. Belə örnəklərin sayını xeyli artırmaq mümkündür: Nizaminin «Var», «Dökülür», «Tutar», «Dahi», «Yatur», «Çıkar», «Gibi» rədifli şeirləri Hidayətin eyni rədifli qəzəllərinin birbaşa ideya-bədii təsiri ilə yazılmışdır.

XV yüzil türk poeziyasında Divan şeirinin qurucularından sayılan Bursali Əhməd Paşa və Ədirnəli Nəcati bəy şeirləri ilə Hidayət yaradıcılığı arasındaki məfkurəvi, poetik bağlılıqdan ayrıca bəhs açmaq gərəkdir. Xəlqi ifadə tarzi, milli zövqü, nəzm dili və məcazlı təsvir ustalığı baxımından Hidayət sənətkarlığı ilə bərabər səviyyədə dayanan Əhməd Paşa və Nəcati dövrünün və sonrakı şairlərin ustası, öncülü olmuşdur.

Sarayda hökmdarın ən yaxın, etibarlı adamlarından, silahdaşlarından biri kimi, Əhməd Paşa və Hidayətin həyat və yaradıcılıq yolunda ümumi bənzərlik vardır: II Murad, Fateh Sultan Mehmed və II Bayəzid zamanında yaşamış Əhməd Paşa İstanbulun fəthindən sonra sarayda qazıəsgərlik və vəzirlik mövqeyini tutmuşdur. Ağqoyunlu Uzun Həsən, Sultan Xəlil və Yaqub xan zamanında yaşamış Hidayət isə sarayda pərvanəçilik və əmiri-əzəmlək vəzifələrini yerinə yetirirdi. Hər iki şair ictimai-siyasi səbəblərə görə, bir müddət gözdən düşərək, saraydakı nüfuzlarını itirmiş, Əhməd Paşa «Kərəm» rədifli qəsidiyi, Hidayət isə «Əlindədir» rədifli qəzəli

və «Divan»ının sonuna əlavə etdiyi «Kərəm qıl...» məsnəvisi ilə bağışlanmalarını istəmiş və qurtula bilmışlər. Digər tərəfdən, Əhməd Paşa və Hidayət yaradıcılığı arasında güclü formaməzmun, dil-üsəlub, bədii ifadə motivləri, rədif, ahəng, poetik ruh ortaqlığı, bənzərliyi onların, həmdövr şairlər kimi, bir-birlərinin sənətkarlığından xəbərdar olduqlarını ortaya çıxarıı. Məsələn:

**Əhməd Paşa:** *Her kimin kim hemdemi gü'l yüzlü bir canan olur,*  
*Hanesi cennet gibi daim baharistan olur.* (Ali Alpaslan, 1987: 48)

**Hidayət:** *Gər nəsibi könlümin şol navəki-dilduz olur,*  
*Dövlətü bəxti səidü taleyi firuz olur.* (Paşalı, 2011:288)

**Əhməd Paşa:** *Saldi avarelige zülfü gibi yar beni,*  
*Kıldı sevda-zede bu bahti-siyeh-kar beni.* (Ali Alpaslan, 1987: 130)

**Hidayət:** *Ah kim, yar degil öylə ki, bir ana məni,*  
*Xani bildürməgə bir əhli-kərəm ana məni?* (Paşalı, 2011:388)

**Əhməd Paşa:** *Şol ömr kim sensüz geçer, ol «ömr zayı» ömr imiş,*  
*Bir can ki anın cananı yok, ol can dahi can olmamış.* (Ali Alpaslan, 1987: 126)

**Hidayət:** *Cahanda kim ki, bir cananı yoxdur,*  
*Yəqin bir gövdədir kim, canı yoxdur.* (Paşalı, 2011:312) və s.

Zəmanəsinin «məliküşşüəra»sı sayılan Nəcatini Hidayət sənətkarlığına yaxınlaşdırıan, onları həmdövrlərindən fərqləndirən əsas cəhət xalq yaradıcılığına xas bədii keyfiyyətləri poeziyada məharətlə işlətmələrində, xüsusən, əruz vəznli şeirə milli ovqat gətirən atalar sözü və zərbül məsəlləri bədii fikrin tamamlayıcısı kimi bədii vasitəyə çevirə bilmək qabiliyyətində idi. Türkiyəli tədqiqatçılardan Ahmed Kabaklı Nəcati ilə əlaqədar «Türk edebiyatı» kitabında yazır: «Tezkireciler, Necatinin beytlerinde darbi-mesel (atasözü) kullanımını çox beğenirler. Bu yolda onu izleyenler olmamasına hayiflanırlar» (157, 285). Eyni fikri Hidayət üçün də söyləmək məqbuldur. Çünkü Hidayətdən sonrakı əruz vəznli şeirdə onun qədər xəlqi dilə malik sənətkar yalnız Xətai ola bilərdi, fəqət Hidayət şeirlərində rastlaşdırımız təkcə atalar sözləri deyil, ümumən xəlqi dəyərlər istər Xətai, istərsə də Nəcati yaradıcılığında olduğundan çox-çox artıqdır. Hidayət yaradıcılığında üstünlüyü malik təbiət mövzusu, xüsusilə bahar mövsümünün vəsfi Nəcati şeirlərində də eyni poetik ovqatla qələmə alınmışdır ki, hər iki şair üçün ədalı ifadə tərzi, məzmunə uyğun ahəngdarlıq, üslub sadəliyi, söz və tərkiblərin zövqlü seçimi, güclü lirizmi xarakterikdir. Başqa sözlə, XV yüzilliyin digər şairləri ilə müqayisədə bu iki şair təbiət mövzusunda ən canlı, təsirli bədii örnəklərin müəllifləridir. Nəcatidən bir neçə beytə diqqət yetirək:

1. *Fasli-bahardır, hevesi-sebzəvar edin,*  
*Bir servi-gülruh ile meyi-hoşgüvar edin.* (Çavuşoğlu, tarihsiz: 70)

2. *Lale-hadler yine gülşende neler etmediler,*  
*Servi yürütmədiler, gönçeyi söyletmədiler.* (Çavuşoğlu, tarihsiz: 69)

3. *Handan eder cihəm yine fasli-nevbahar,*  
*Nite ki, canı aşığı gambarı vaslı-yar.* (Çavuşoğlu, tarihsiz: 28).

Nəcatinin elə şeirləri vardır ki, onlar bədii obrax, rədif, qafiyə müxtəlifliyinə malik olsalar da, məzmun və mənaca, həmçinin ahəng, üslub, forma və şəkilcə çox yaxındır. Məsələn:

**Hidayət:** *Yüzində kim, ol silsiləyi-mu düşünübdür,*

*Gül üsnə sağıн sunbüli-xoşbu düşünübdür. (Paşalı, 2011:304)*

**Nəcəti:** *Hattında kim ol zülf-i-perisan yazılıupdur,*

*Guya ki, gubar üstine reyhan yazılıupdur. (Çavuşoğlu, tarihsiz: 132)*

**Hidayət:** *Mən gah gün camalına, gahi qəmər derəm,*

*Divanə olmuşam, yenə bilmən nələr derəm. (Paşalı, 2011:333)*

**Nəcəti:** *Nigara gah güneş, gah olur kamer dirler,*

*Görün o bi-bedelün yüzine neler dirler. (Çavuşoğlu, tarihsiz: 146)*

Nəcatinin «Var», «Sana», «Benzetdüm» rədifli şeirləri də Hidayət qəzəlləri ilə ideya-bədii ortaqlıq baxımından bir-birlərini tamamlayır.

### 3. Sələflik məqamı

Artıq yuxarıda qeyd olunduğu kimi, Hidayətin müasirləri ilə yaradıcılıq münasibətləri, özündən sonrakı qələm sahiblərinə etdiyi ədəbi təmaslar barədə orta çağ mənbələrində məlumat verilməmişdir. Yalnız türk tədqiqatçısı Yavuz Akpinar öz müşahidə və tədqiqatlarına əsasən, «Azəri ədəbiyyatı araşdırımları» kitabında Hidayətin Füzuli şeirinin yetkinləşməsində böyük rol oynadığını bildirmiştir (Akpinar, 1994). Alimin mövqeyi ilə razılaşmalyıq. Füzuli kimi XVI yüzilliyin bir çox şairlərinə Hidayət sənətkarlığının təsirini danılmaz edən xeyli bədii örnəklər göstərmək mümkündür. Burada daha çox Füzuli və Ruhi Bağdadi üzərində dayanacaqıq.

«Məhəbbət ləzzətinin sırrınə varmış» (Karahan, 1989) ustad şair Məhəmməd Füzuli özündən əvvəlki Şərq poeziyası ənənələrindən faydalananmış, sələflərinin ədəbi təcrübəsini öz orijinal bədii üslubunda uğurla davam və inkişaf etdirmişdir. Türk ədəbiyyatı araşdırıcısı prof. Aydim Abiyev yazır: «Füzuli böyük bir sənətkar olmaqla bərabər, həm də türk poeziyasına rəğbətlə yanaşan, türk şairlərində öz istəklərinə, mənəvi tələblərinə cavab verən, zövqünə uyğun gələn doğma motivlər tapan təvazökar, sadə və humanist bir insandır, böyük qabiliyyət sahibidir» (Abiyev, 2002: 13).

Bu böyük şairin təsirləndiyi sənətkarlar arasında Əfsəhəddin Hidayətin də özünəməxsus yeri vardır. Bütün duyğularını eşq ətrafında dilə getirən Hidayət poeziyası və «eşqi sevən» (Karahan, 1989) Füzuli yaradıcılığını müqayisəli nəzərdən keçirdikdə məlum olur ki, sələfinin ideya-bədii orijinallığını, ifadə tərzindəki ahəng və təravəti əxz edib, bəzən oxşar, bəzən eyni poetik figur və obrazlarla, məcazlarla şeirə orijinal naxışlarını vuran Füzuli sanki Hidayət sənətkarlığını bədii-estetik cəhətdən tamamlamışdır. Məsələn:

**Hidayət:** *Xətti-səbzən kim, derlər əhli-dili-reyhan ana,*

*Səbzəmidir, ya bənəfşə, qalmışam heyran ana. (Paşalı, 2011:277)*

**Füzuli:** *Şərbəti-lə'lin ki, derlər çeşməyi-heyvan ona,*

*Ol verir can dəmbədəm uşşaqə vü mən can ona. (Füzuli, 1978: 72)*

**Hidayət:** *Kuyində məskən etdi, könül, yaxma hicr ilən,*

*Çün cənnət əhlidir, nə verürsən əzab ana. (Paşalı, 2011:281)*

**Füzuli:** *Təklifi-cənnət eyləmə kuyində könlümə,*

*Çün cənnət əhlidir, nə verirsən əzab ona. (Füzuli, 1978: 59)*

Göründüyü kimi, Hidayət yaradıcılığı ilə yaxından tanış olmuş ustad Füzuli öz əsrarəngiz poeziyasında sələfinin təqdirəlayıq, ən məşhur misra və beytlərini, ifadə tərzini, ideya-mövzu çalarlarını məharətlə yaşada bilmışdır. Hidayətin elə misraları da vardır ki, Füzuli oradakı ya söz və tərkiblərin sırasını, yerini, ya da təsvir obyektinin bədii ifadəsini dəyişməklə əsas ideyanı saxlamışdır. Məsələn:

**Hidayət:** Gər nəsibi-könlümin şol navəki-dilduz olur... (Paşalı, 2011:288)

**Füzuli:** Mən nə qıldım kim, nəsibim navəki-dilduz olur. (Füzuli, 1978: 118)

**Hidayət:** Cün yetər hər nəsnə kim, Həqdən həvalətdir mana. (Paşalı, 2011:278)

**Füzuli:** Qanda olsam, bir bəla Həqdən müqəddərdir mana. (Füzuli, 1978: 73)

**Hidayət:** Hər xaçan olsa bərabər, enmiyə gün tək yüz,

Yoxı-vari aləmin ol gün bərabərdir mana. (Paşalı, 2011:279)

**Füzuli:** Ol xəmi-əbruyə qılsam səcdə hər saat nola,

Qiblə ilə ol xəmi-əbru bərabərdir mana. (Füzuli, 1978: 73)

Sonuncu örnəkdə Hidayət məşuqənin üzünü günəşə bənzədərək sabitlik, bütövlük anlamında Haqla bərabərlik məqamını istəyən aşiqin mənəvi-ruhi tələbinə bəyan etməyə çalışmışdır. Füzuli isə, bənzədilən qismində «xəmi-əbru» (əyri-qaş) ifadəsini işlətməklə haldan-hala keçən aşiqin əməl-təriqət mənzillərinə eyham vurmışdır. Başqa sözlə, qibləyə-mütəq camala yönəlmüş aşiq qəlibi kamillik mərhələlərini keçib bərabərliyə qovuşmalıdır. Füzuli sələfi ilə müqayisədə ikicə misrada daha dərin irfani mətləbləri əhatələyə bilmüşdür. Füzulinin «Sana», «Görgəc», «Yetər», «Bilir», «Derlər», «Görünür», «Üçündür» rədifli qəzəlləri də Hidayətin eyni rədifli şeirlərinin birbaşa təsiri altında yazılmışdır. Hidayət ırsinin çağdaş dövr tədqiqatçıları arasında bədii-estetik, ümumən sənətkarlıq baxımından yüksək qiymətləndirilən «İçündür» rədifli qəzəli Hidayət və Füzuli şeiriyyatındaki bağlılığı bir daha təsdiqləməkdədir:

**Hidayət:** Can gövdədə sən sevgülü cananə içündür,

Pəs bəslədüğim canımı, cana, nə içündür.

Yaxdı məni pərvanə tək ol pərtövi-rüxsar,

Şəm'in beli kim, yandığı pərvanə içündür. (Paşalı, 2011:293)

**Füzuli:** Yaqdim tənimi vəsl günü şəm' tək, əmma

Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Can ver, könül, ol əzməyə kim, munca zamanlar,

Can içrə səni bəslədiyim anın üçündür. (Füzuli, 1978: 130)

Beləliklə, Füzuli Hidayət şeirlərinə ideya və mövzudan asılı olaraq, məzmun və formaca cavab verməkdə ən layiqli sənətkardır.

«Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi» (A. Musayeva) XVI-XVII əsrlərdə yaşayıb-yaratmış Ruhi Bağdadi hesab edilir. Füzuliyə vurğunluqla yazıb-yaratmış Ruhi də sələfinin bağlı olduğu Şərq ədəbi ənənələrini, xüsusən türkdilli poeziyanı mənimsemmiş, onun bütün mümkün sənətkarlıq cəhətlərini kamil şəkildə birləşdirərək Füzulianə üslubunda orijinal deyimə nail olmuşdur. Ruhi poeziyasını Füzuli şeiriyyətinə bağlayan ədəbi-məfkurəvi cəhətlər, onun, həm də hər ikisinin sələfi Hidayətlə ideya-bədii ortaqlığını, bənzərliyini ortaya qoymaqdadır. Hidayətlə Ruhi yaradıcılığı arasında mövzu, süjet, obraz, rədif və qafiyə yaxınlığı güclüdür:

**Hidayət:** Onca qan-yaş tökübdür səri-kuyinə gözüm,

Kim ötən ol səri-kudən ətəgi qanə dəgər.

**Ruhi:** Şol qədər qanını dögdün yerə üşşaqın kim,

Almasın guşayı-damanın ələ, qanə dəgər.

**Hidayət:** Qara zülfən ki, dəgər lə'linə hər ləhzə anın,

*Nə sifat ilə qılım vəsfini kim, canə dəgər. (Paşalı, 2011:300)*

**Ruhi:** *Ləbin öpsəm, demə bu şəhdi-müsəffayə dəgər,*

*Azdır dersəm əgər qətrəsi bir canə dəgər. (Musabəyli, 2005: 220)*

Ruhi, Füzuli təbini ilhamlandıran bu şərq şairinə biganə qalmamış, onun qəzəllərindəki bədii fikrə yenidən çalarlılıq gətirərək, məzmunu eyni bədii quruluşda dəyişik bənzətmələrlə davam etdirmişdir. Məsələn, Hidayətin məşhur «Düşər» rədifli qəzəlindən

*Hər xaçan abi-dəhan ol dilbər ağızından düşər,*

*Zahir olur bir sədəf kim, gövhər ağızından düşər. (Paşalı, 2011:317)*

beytini Ruhi aşağıdakı şəkildə dəyişmişdir:

*Huri-qılman yad olunsə, xatırə dilbər düşər,*

*Kövsərü zəmzəm anilsə, badayı-əhmər düşər. (Musabəyli, 2005: 209)*

Hidayətin «dilbər ağızı və ab/gövhər və sədəf» kimi işlətdiyi bənzətmələri Ruhi «dilbər və Zəmzəm suyu/huri-qılman və badayı-əhmər» kimi mənalandırmışdır. Həmçinin, Hidayətin

*Zəif oldu Hidayət ta ziülfən hicrilən şöylə*

*Ki, gər mur üsnə minsə, bir səri-mu ani incitməz. (Paşalı, 2011:319)*

beyti Ruhinin

*Həsrəti-xalılə çəşmim şöylə olmuşdur zəif,*

*Ey şəkərləb, bir məkəs dəgsə, həman ditrər, düşər. (Musabəyli, 2005: 209)*

beytində məzmun və formaca deyil, məhz bənzətmələrindəki yenilik baxımından təsirli əksini tapmışdır.

«Novbahar irdi yenə gülgəştə-bağın zövqi var» və ya «Gətürdi şövqə yenə kainatı buyi-bəhar», - deyən Ruhinin bahar mövsümünü vəsf edən şeirlərinin süjeti də Hidayət qəzəllərindəki təbiət mövzusundan qaynaqlanır. Şair sələfi ilə eyni bədii fikri bölüşərək, təkcə məzmunca deyil, bədii quruluş, poetik ovqat, rədif, ahəngcə də ona şərik çıxır:

*Bahar əyyamidir gul kibi aləm şadü xürrəmdir,*

*Şərab içmək zəmanidir, səfalər edəcək dəmdir. (Musabəyli, 2005: 216)*

*Bu fəsli-xubdə ol əhli-zövqə rəşk edərin*

*Ki, eyş içün eylərdi cüsti-cuyi-bəhar. (Bağdadi, 2001: 358)*

Ruhinin «Eylər», «Yürür», «Var», «Görinür», «Olur», «Derlər» rədifli qəzəllərində də Hidayət sənətkarlığının izləri aşkar görünür.

#### 4. Nəticə

Deyilənlər, XV əsrдə Şərqiñ əsas şeir-sənət ocaqlarında – Təbriz, Anadolu və Heratda cəmlənmiş ədəbi mühitin çılğın saray həyatı və nüfuzundan soraq verir. Bu sənət ocaqlarında yetişənlər həm qarşılıqlı təsir yaradaraq xələf-sələf zəncirini möhkəmləndirmiş, həm də miras qoyduqları əsərləri ilə böyük Şərq mədəniyyətinin bir parçasını – Türk sənət zövqünü təşkil etmişlər. Əlyazmalar üzə çıxarılıb araşdırıldıqca daha çox faktların heyrəti və izi ilə yeni səhifələr açılacaqdır. Həyatının izləri kimi, sənətinin də gizli qalan tərəflərinin zaman ötdükçə sətirbəsətir üzə çıxacağı ümidi ilə ədəbi ənənələr işığında yanaşdığınız Əfsəhəddin Hidayət yaradıcılığının isə Türk sənət zövqü içərisində özünəməxsus və əvəzsiz yeri şübhəsizdir.

### Kaynakça

- Abiyev, A. (2002). *Füzuli və Türkiyə poeziyası*. Bakı: Ozan Neşriyyatı.
- Akdoğan, Y. (1988). *Ahmedi Divan'ından seçmeler*. Ankara: Birlik Kitabevi.
- Akpınar, Y. (1994). *Azeri edebiyati araştırmaları*. İstanbul: Dergah Yayıncıları.
- Ali Alpaslan (1987). *Ahmet Paşa*. Ankara: Kültür ve Turizm Bakanlığı.
- Azərbaycan klassik ədəbiyyatı kitabxanası*. (1984). III. c., Bakı: Elm Neşriyyatı.
- Bağdadi, R. (2001). *Divan*. I. c., Bakı: Örnək neşriyyatı.
- Çavuşoğlu, M. *Necati Bey Divanı*. Tarihsiz, İstanbul: Tercüman 1001 Temel Eser.
- Əlişir, N. (1959). *Xəzənül-məani*. I. c., Daşkənd: Ədəbiyyat və İncəsənət Nəşriyyatı.
- Füzuli. (1978). *Əsərləri*, I. c., Bakı: Elm Neşriyyatı.
- Gəncəvi, N. (1983). *Leyli ve Mecnun*. Bakı: Yaziçi Neşriyyatı.
- Gəncəvi, N. (1989). *Sirlər xəzinəsi, Azərbaycan klassik ədəbiyyatı kitabxanası*. II. c., Bakı: Elm Nəşriyyatı.
- Gencosman, N.M. (1994). *Mevlana'nın rütbaileri*. İstanbul: MEB Yayıncıları.
- Gölpınarlı, A. (1943). *Yunus Emre Divanı*. İstanbul: Ahmet Halit Kitabevi.
- Gölpınarlı, A. (1962). *Kaygusuz Abdal, Hatayi, Kul Himmet. Hayati, Sanati, Eseri*. İstanbul: Varlık Yayıncıları.
- Xaqani Şirvani. (1989). *Azərbaycan klassik ədəbiyyatı kitabxanası*. II. c., Bakı: Elm Nəşriyyatı.
- Haluk, İ. (1974). *Karamanlı Nizami (Hayati, edebi kişiliği ve Divanı)*. Ankara: Atatürk Üniversitesi Yayıncıları.
- Kəlili. (1990). *Fırqətnamə. Azadə Musayevanın şəxsi kitabxanası*. Bakı.
- Xətai, Ş.İ. (1975). *Əsərləri*. I c., Bakı: ADN.
- Həbib. (1980). *Şeirlər*. Bakı: Yaziçi Neşriyyatı.
- İmadəddin, N. (2004). *Seçilmiş əsərləri*. Bakı: Lider Nəşriyyatı.
- Kabaklı, A. (1967-1968). *Türk edebiyatı*. I-II ciltler, İstanbul: Türkiye Yayınevi.
- Karahan, A. (1989). *Füzuli: Muhiti, hayatı ve şahsiyeti*. Ankara: Kültür Bakanlığı.
- Kemal, E. (1991). *Ahmed-i Yesevi, Divan-i Hikmet Seçmeler*. Ankara: Kültür Bakanlığı.
- Кемал, Ü. *Divan*. Өlyazmalar İnstitutu. B-391/3873. امی کمال، دیوان ۱۷۵ ص.
- Kışvəri. (1984). *Əsərləri*. Bakı: Yaziçi Neşriyyatı.
- Musabəyi, A. (2005). *Ruhi Bağdadi: mühiti, həyatı, poetikası və Divanı (əlyazma qaynaqları əsasında)*. Bakı: Elm Neşriyyatı.
- Özeren, M. (2021). Türkmen Yazar Övezdurdu Nepesov'un 'Uzak Uzak Yıllar' Romanının Yapı ve Tema Bakımından İncelenmesi. Avrasya Uluslararası Araştırmalar Dergisi, Cilt 9, Sayı 29, 270-294.
- Paşalı, A. (2011). *Əfsəhəddin Hidayət və Divanı (tekstoloji-filoloji tədqiqat və mətn)*. Bakı: Nurlan Nəşriyyatı.
- Qazi Bürhanəddin (1988). *Divan*. Bakı: Azərnəşr.
- Şixiyeva S. (1990). *Nəsimi lirikası*. Namızədlilik Dissertasiyası. Bakı.
- Timurtaş, F.K. (1968). *Şeyhi, Hayati ve eserleri*. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi.

### Etik, Beyan ve Açıklamalar

**1. Etik Kurul izni ile ilgili;**

- Bu çalışmanın yazar/yazarları, Etik Kurul İznine gerek olmadığını beyan etmektedir.
- 2.** Bu çalışmanın yazar/yazarları, araştırma ve yayın etiği ilkelerine uyduklarını kabul etmektedir.
- 3.** Bu çalışmanın yazar/yazarları kullanmış oldukları resim, şekil, fotoğraf ve benzeri belgelerin kullanımında tüm sorumlulukları kabul etmektedir.

4. Bu çalışmanın benzerlik raporu bulunmaktadır.